



**ÇAY, QƏHVƏ
VƏ KAKAO –
AZƏRBAYCANDA
MƏDƏNİ FENOMEN**

Hamlet İsaxanlı

Giriş

1-ci Ümumdünya Kakao, Qəhvə və Çay Kongresi (17-20 oktyabr 2018) uğurla Çin Xalq Respublikasında keçirildi. 2-ci kongres Azərbaycan Respublikasında, Bakı şəhərində, Xəzər Universitetində baş verir (19-20 may 2022). Ümid edirəm ki, bu kongres də uğur qazanacaq, öz iştirakçularını yeni məlumat və ideyalarla məmənun edəcək.

Hörmətli qonaqlar, yaqın ki, siz maruzə etmək və maruzə dinləməklə yanaşı, Bakı şəhərini gəzib görəcəksiniz, burada yeni dost və həmkar qazanacaqsınız, həmçinin gözəl çay mədəniyyəti olan ölkəmizdə çay içəcəksiniz. Qəhvə və kakao da təklif edə bilərik.

Xoş gəlmisiniz, aziz həmkarlar, əzziz dostlar! (Konfransın açılış nitqindən).

İnsan ömrü boyu yeyir və içir. İçki növ-növdür – adı su, çay, qəhvə, kakao, meyva şirəleri, alkohollu içkilər, süni alkoholsuz içkilər... Əsas içki sudur; susuz həyat yoxdur. Adı, içməli su ilə yanaşı insana həzz verən, insanı cəzb edən içkilər mövcuddur. Bu içkiləri, sudan fərqli olaraq, insan özü düzəldir. İçkilər hər xalqın mədəniyyətində və sosial həyatında mühüm yer tutur. Fərqli mədəniyyətlərdə fərqli içkilər ortaya çıxdı, onlar digər mədəniyyətlərə yayıldı və yarandıqları yerdən çox-çox uzaqlarda da sevildilər.

Alkohollu içkilər, xüsusilə pivə və şərab insan tərəfindən vəhşi taxıl və üzümün əhliləşdirilməsini, yəni evcilləşdirilməsini izlədi və qədim, min illərlə ölçülən tarixa malikdirlər. Eratosfenes şərabın timsalında alkohollu içkilərin təsir gücünü gözəl ifadə etmişdir: "şərab gizli oları açığa çıxarı" (*Tom Standage. A History of the World in 6 Glasses. Bloomsbury, 2006; p. 37*). "Başı dumanlandıran" bu içkilərə qarşı "başı ayıldan" içkilər meydana çıxdı, onların sırasında qədim Çin'in cənub-qərbi və onun ətrafında meydana çıxan çay, Amerika mənşəli və qədim tarixa malik kakao və nisbətən yeni dövrün məhsulu olan Ərəbistan mənşəli qəhvə çox populyar olub, get-gedə ümumdünya şöhrəti qazandılar. Çay və qəhvənin təsadüfən necə kəşf edildiyi barədə müxtəlif rəvayətlər mövcuddur. Ritorik sual yaranır: "bu çox sevilən alkoholsuz içkilər olmasayıdı, dünyada sərxişluq baş alıb gedərdimi?"

Qəhvə və kakao – haradan haraya...

Qəhvənin içki kimi 15-ci əsrde, ərəblərdə, mümkündür ki, Yəmən'də meydana çıxdığı deyilir, 16-ci əsrin əvvəllerində Məkkə və Qahirə kimi ərəb şəhərlərində qəhvə içilir, sevilirdi, bəzən qadağan edilir, lakin bu uzun sürmürdü. Ərəblərdən həmən sonra qəhvə Osmanlı dövlətində, xüsusilə İstanbul'da yayıldı və oradan İtaliya'ya, sonra Avropa'ya keçdi. Ərəb dilindəki qəhvə sözü Osmanlı'da *kahve* şəkli aldı və Avropa'da *coffee*, *kaffee*, *café* kimi sözlərlə ifadə olundu.

Kakao Orta Amerika'da qədim dövrlərdə bəri sevilən içki olub, Avropa'ya kakao toxumu və isti maye şokolad şəklində gəlib. Kakao ispanlara 16-ci əsrin əvvəllerindən məlum olsa da, Avropa'da 17-ci əsrde yayıldı. Toxumları qurudulub qovrulmuş və əzilib yağı alınmış toz şəkilli kakao suya və südə qarışdırılıb kakao adlı içkiyə çevrilir. Yağı alınmamış kakao toxumundan və ya tozundan isə şokolad alınır. Bərk şokolad isə 1850-ci ildən başlayaraq Avropa'da düzəldildi və gerçək dünya şöhrəti qazandı. Qərbi Afrika'da yerləşən Fildişi sahili (Ivory Coast və ya Côte d'Ivoire) kakao yetişdirməkdə dünya birincisidir.

Çay da, qəhvə da piva və şərabın hökm sürdüyü Avropa'ya 17-ci əsrin əvvəllerində gəldi. 1650-70-ci illərdə İngiltərə (ilk Oxford'da), Amsterdam, Fransa və digər yerlərdə qəhvəxanalar açıldı. Qəhvə aludəciliyi Avropa'nu bürüdü. Qəhvəxanalar şair və alimlərin, sənət adamlarının toplaşduğu məclisə, sosial, siyasi və ticari səhbətlərin getdiyi mərkəzə, qəzet oxuma yerinə, yeni xəbərlər və dedi-qodu yuvasına çevrildi. Bir sıra qəhvəxanalarda çay və kakao (isti şokolad) da içmək olurdu. Cəsarətə demək olar ki, qəhvə evləri İngiltərə'nin (qismən Fransa'nın) intellektual həyatını zənginləşdirdi! Qəhvənin cürbəcür xəstəlikləri müalicə etdiyi, hətta hamilə qadınların vaxtından tez doğum təhlükəsinin qarşısını aldığı kimi fikirlərlə yanaşı, onun qorxulu xəstəliklərə səbəb olduğu, buna aid guya sübutların mövcudluğu, hətta kişiləri impotent etdiyi (qəhvəxanalara gedə bilməyən qadınların uydurması) barədə söz-söhbət gəzirdi (Aytoun Ellis. *The Penny Universities; A History of the Coffee-houses*. London: Decker & Warburg, 1956). Bəzən qadağa arzusu baş qaldırsa da (məsələn, Almaniya'da ənənəvi pivəni hər şeydən üstün tutanlar tərəfindən), bundan heç nə çıxmırıldı. Qadınlara qəhvə içməyi qadağan etmək istəyənlərə qarşı qəhvəni çox sevən böyük bəstəkar Johann Sebastian Bach (1685-1750) daha çox "Qəhvə kantatası" (Coffee Cantata) adı ilə tanınan "Schweigt stille, plaudert nich!https" (Be stil stop chattering / Sakit olun, laqqırtını kəsin) kiçik komik musiqili dramını yazdı (1732-34 arasında). Əsər ilk dəfə Leipzig'də məzmuna uyğun şəkilde – qəhvə içilən bir yerde (Coffee house) ifa olundu. (BWV 211. Bach-Werke-Verzeichnis, a thematic catalogue of Bach's works). <https://www.bachvereniging.nl/en/bwv/bwv-211>.

Hollandlar və fransızlar qəhvə ağacılarını dünyaya yaymaqla ərəblərin qəhvə monopoliyasını köklü şəkildə sindurdular. Get-gedə Cənubi Amerika'da Braziliya (Columbiya – ikinci), Asiya'da Vietnam (İndoneziya – ikinci) qəhvə yetişdirən və ixrac edən əsas ölkələr oldular.

Rusiya hökmdarı 1-ci Pyotr (IIerp, 1672-1725) Hollandiya'da qəhvəni çox sevdı (1797), Rusiya'da ilk qəhvə evləri onun zamanında açıldı. 18-ci əsrde qəhvə Rusiya'da kübar işki idi, 19-cu əsrə isə geniş yayıldı, lakin çaya rəqib olmaq səviyyəsinə qəbmədi. Rusiya'da 19-cu əsrin əvvəllerində



Johann Sebastian Bach

Avropa'ya baxan kübarlar çay içməyə başladılar. 1877-ci ildə Rusiya'da əsgərlərin yeməyinə çay əlavə edildi. 1882-ci ildə Sankt-Peterburq'da sadə xalq tiçün ilk «чайная» (çayxana və ya çay otağı) açıldı. Rusiya'da indi, deyilənə görə, artıq qəhvə çaya meydan oxumaqdadır.

Çay: Çindən başlayan dünya səyahəti

Uzun müddətdir ki, sudan sonra ən çox içilen içki çaydır. Bitki və çiçəkləri, eləcə də bəzi giləmeyvələri suda qaynadıb müalicə tiçün, yəni tibbi bitki / medical plant kimi istifadə etmək, yəqin ki, ən qədim zamanlara gedib çoxur. Buna bitki və çiçək çayı (herbal tea) demək olardı. Bu növ çaylar, yəqin ki, çox qədim zamanlardan keçib gəlmışlər. İcdiyimiz qara və yaşıl çayın vətəni Çin'dir. Çin'də çayın tarixi çox-çox qədimlərə gedib çoxur. Çay bitkisi qədim Çin'də əhliləşdirilmiş, çay yetişdirmək işi başlanılmışdır. Çay da əvvəlcə müalicə məqsədilə işlənilmiş, çay yarpaqlarını çeynəmiş və yemişlər. Sonda çay çox populyar içkiyə çevrildi. Çin'də çay hətta pul kimi işlətmişlər. 8-ci əsrden başlayaraq Çin'də çay haqqında ətraflı məlumat verən çoxsaylı kitablar yazılmışdır. 6-ci əsrden bəri yaponlar da çay içməyə və sonra çay yetişdirməyə başlamışlar. Yaponların maraqlı, qeyri-adi, cazibəli və mistik bir çay içmə mərasimi ("ça-no-yu") mövcuddur.

Çay Çin'dən İpek yolu ilə yayılmış, yəqin ki, Orta Asiya, İran və Qafqaz'a bu yolla gəlib çatmışdır. Orta Asiya'da hazırda qara çay da, yaşıl çay da içilir. Lakin çayın dünyaya tam yayılması Avropahıların işidir. Avropa'da Çin'dən çay gətirmə ticarəti başlandı. Tezliklə Avropa ilk gələn yaşıl çayı deyil, qara çayı sevdi. İngilislər 18-ci əsrde qara çayı şəkər və südlə içməyə başladılar, çayın vətəni olan Çin'də bu adət yoxdu. Avropa'lilar yaşıl və qara çayın eyni bitkidən alındığını bilmir, onları fərqli botanik bitki növü sayırdılar. Dönyada tükətilən çayın 75%-dən çoxu qara, 15%-ə yaxın issə yaşıl çaydır.

Çin'də çayın fərqli bölgələrdə fərqli adı vardı, Ç'a (Cha, chai) və t'e (te, tea) adları Avropa'ya və Asiya'ya müxtalif yollarla, fərqli xalqlar vasitəsilə gəldi və buna görə çay bir sırada ölkələrdə çay və ya ona yaxın adalar (Portuqaliya, Rusiya, Orta Asiya, Yaxın Şərqi...), digərlərində te (Hollandiya, İspaniya, İngiltərə,...) və ya ona yaxın adalar aldı.

İngilislər Hindistan'da çay yetişdirilməsi işinə girişdilər, Çin'dən toxum gətirib Çin tisulu ilə əkib becərdilər, nəticədə Hindistan böyük çay ölkəsinə çevrildi. Hind çayı, Seylon / Ceylon çayı arzu olunan çay növləri kimi tanındılar. Çayı təbii şərtlərin imkan verdiyi hər yerdə yetişdirməyə girişdilər. Dadına, qoxusuna, rənginə becərilərə və emal texnologiyasına (oksidlaşma, fermentləşmə,...) görə cürbəcür, hər zövqü oxşaya bilən çay növləri mövcuddur.

Çayın əkilməsi, bəslənməsi, dərilib istifadə üçün işlənməsi müxtalif ölkələrdə milyonlarla insana iş yeri yaratdı və milyardlarla insanın işib həzz almasına imkan verdi.

“Bir fincan gözəl çay”

Əvvəlcə Avropa'da qəhvə ucuz, çay çox baha idi (17-ci əsr). Çay ən çox İngiltərə'də yayıldı, demək olar ki, milli içkiyə çevrildi. 18-ci əsrin ortalarına yaxın çay elə ucuzlaşdı ki, hamu hər zaman çay içə bildi. London'da çay bağçaları deyilən parklar əmələ gəldi; bu parklar qadın və kişilərin görüş yerinə döndü. 18-19-cu əsr İngilis adəbiyyatı çay ətrafi görüşləri özündə geniş əks etdirir. Çayın zərərlı olduğu, onun qadağan olunmasının zəruriliyi barədə yananlar da vardi. 18-ci əsrin ortalarında çay ucuzlaşdı. Kübarların içkisi sayılan çay ən adı, gündəlik, sudan sonra ən ucuz içki halına gəldi və xalq içkisi oldu. Çay Çin'də doğuldu, sevildi, amma çayın dünyaya yayılan dastanını İngiltərə imperiyası yazdı.

Yorğunluğu çıxarmaq, iş qabiliyyətini bərpa etmək və bir qədər nəşənlənmək üçün çay və qəhvə universal xoş içkilərdir. Çay, qəhvə və şokoladı həm globallaşmanın nəticəsi, həm də globallaşma göstəriciləri kimi saymaq, qiymətləndirmək olar. Adambəşəna çay istehlakına (tükətiminə) görə Türkiyə dünyada birincidir, onu sira ilə İrlandiya, Böyük Britaniya və Rusiya izləyirlər. (<https://worldpopulationreview.com/country-rankings/tea-consumption-by-country>). Azərbaycan kimi ölkələri bu baxımdan ölçməmişlər; ölçülsə, o, zənnimcə, irəlidə gedən ölkələrdən çox geridə qalmazdı.

Çay şair, yazıçı və rəssamların ifasında ədəbiyyat və təsviri incəsənətdə geniş yer tutdu. İngilis

yazıcı George Orwell (1903 - 1950) "Bir fincan güzel çay" (George Orwell. "A Nice Cup of Tea". *Evening Standard, London, 12 January 1946.* Reprinted in 'The Collected Essays, Journalism and Letters of George Orwell'. David R. Godine, Publisher, 1968) adlı yazısında güzel çayın neye deyildiyi barədə fikir söyləyir, çayın növləri (Hind və Seylon çayına üstünlük verir), çayın tündlük dərəcəsi (tünd yaxşıdır deyir), isti saxlamağın vacibliyini vurgulayır. Südü çayın üstünə süzmək lazımdır, ya çayı südün üstünə?! Müəllif İngiltərə'də "dərin" müzakirə olunan bu suala münasibət bildirir: "süd çayın üstünə! O, çayı güzel edən xüsusiyyətləri ("qızıl" saylığı qaydalarını) bir-bir sayıb şərh edir.

"Bir fincan mükemmel çay üçün mənim öz reseptimi nəzərdən keçirəndə, ən azı 11 əlamətdar məqam tapıram,... qızıl hesab etdiyim 11 qayda". Müəllif sonuncu – 11-ci qaydasını bələ ifadə edir: "...Çayı – onu rus üslubunda içənləri

istisna etməklə – şəkərsiz içmək lazımdır. Mən çox yaxşı bilirəm ki, mən burada azlıqdayam. Amma yənə də çayın içəna şəkər qoyub onun rayihəsini məhv edirsənə, özünü necə əsl çay həvəskarı adlandıra bilərsən? Çayın içəna biber və ya duz qoymaq eyni dərəcədə aqlabatan olardı. Piverin acı olması kimi çay da acı olmalıdır. Onu şirinləşdirərsəniz, artıq çayın dadına baxmırısunuz, sadəcə şəkərin dadına baxırsınız; şəkəri adı qaynar suda həll etməklə də çox oxşar içki hazırlaya bilərsiniz".

("When I look through my own recipe for the perfect cup of tea, I find no fewer than 11 outstanding points...11 rules, every one of which I regard as golden". The author expresses last - 11th rule in this way: "...Tea - unless one is drinking it in the Russian style - should be drunk without sugar. I know very well that I am in a minority here. But still, how can you call yourself a true tea-lover if you destroy the flavour of your tea by putting sugar in it? It would be equally reasonable to put in pepper or salt. Tea is meant to be bitter, just as beer is meant to be bitter. If you sweeten it, you are no longer tasting the tea, you are merely tasting the sugar; you could make a very similar drink by dissolving sugar in plain hot water").



George Orwell

Azərbaycanda çay

19-cu əsrə bir neçə dəfə Rusiya'nın cənub vilayətlərində çay yetişdirmə işini təşkil etmək, uyğun sayılan yerlərdə çay plantasiyası salmaq cəhdி edildi. Əsrin son onilliyində Gürcüstan və Azərbaycan'da bu işi başladılar. Lakin, geniş çay plantasiyalarının salınması, çay təsərrüfatı və çay fabriklarının planlı şəkildə qurulması sovet dövrüne təsadüf edir. Çay əkin sahələrinin böyükliyinə və çay istehsalının həcmində görə Gürcüstan birinci, Azərbaycan ikinci, Krasnodar üçüncü çay mərkəzi kimi tarundi. Azərbaycan'da çay plantasiyaları əsasən cənub subtropik məkanda – Lənkəran və onun ətrafinda və az miqdarda şimalda – Zaqatala'da salındı. Beləliklə, Qafqaz həm də çay yetişdirmə diyarına çevrildi. Sovetlər dağlığında çay yetişdirmə işi iflasa uğradı – xüsusiət Gürcüstan'da. Azərbaycan'da çay yetişdirmə və satış işində dirçəliş baş verdi – belə demək mümkinfdür.

Azərbaycan'da qəhvə və kakao da içilir, lakin həm içmə miqdarına görə, həm mədəni fenomen kimi onlar çayla yarışa bilmirlər, hərçənd ki, məşətdə və ictimai həyatda qəhvə get-gedə yer tutmağa başlayır. Azərbaycan'da içkiların başında çay gəlir. Məclislər çay içməklə başlayır, çayla bitir. Çay məclisi və ya çay süfrəsi elə-bələ deyil, xüsusi dəstgah şəkli almışdır. Çay xüsusi dəmlənir, samovar çayının xüsusi dadından danışılır. Çay ədəbiyyatda, mahnı janrında, film və televiziyyada geniş şəkildə görünür, tərənnüm olunur. Azərbaycan çay ənənəsi qara (qırmızı) çay üzərində qurulsa da, yaşıl, sarı rəngli çaylar, həmçinin bitki (herbal) çayları, məsələn, kəkotu, nana, zəncəfil çayları, giləmeyvə çayları içilməkdədir.



Lənkəran çay plantasiyası

Əslində çay, qəhvə və kakao Azərbaycan'da qədim tarixa malik olmayan içkilərdir. Əsasən qara çay geniş yayılmışdır. Çay sözü Azərbaycan'a məhz Rusiya vasitəsilə və qara çayla gəlmişdir (və o, dilimizdə artıq mövcud olan və axar suyu bildirən çay sözü ilə eyni yazıldı və səsləndi).

Çay şəkarla (qəndlə) və ya cürbəcür, növ-növ mürəbbələr /jams, şirniyyatlar (milli və beynəlxalq), bal, şokolad, limon və konfetlərlə /candies içilir. Çayın ümumxalq içkisini qeyrildiyi Azərbaycan'da çayxana adlı xüsusi yerlər - xalqın məmənuniyyətlə oturub çay içdiyi, çay içə-icə söhbət etdiyi, bazən



Zaqatala çay plantasiyası

nərd oynadığı ictimai yerlər mövcuddur. İnsanlar bir-biriilə çayxanalarda görüş təyin edir, oturub dərdləşir və ya şənlənirlər.

Samovar və çay dəstgahı



Bakı'da çayxana (1888-ci il)

Çayın hazırlanması və içilmesi üçün işlənilən xüsusi ləvazimat, əşya və qablar məişətdə mühüm yer tutur. "Çay qoyun" ifadəsi çay hazırlayan deməkdir. Ənənəvi çay qoymaq, çay hazırlığı samovardan başlayıb. Samovar rus sözüdür, «сам» ("sam") – "özü" deməkdir, "var" isə «варить» (varit) – "qaynatmaq" ifadəsindən qısaltılmışdır; beləliklə, samovar sözü "özü qaynadan" /"self-brewer" mənası verir. Samovar od tökmək və su saxlamaq yeri olan, qaynanmış suyu kənarə çıxarmaq lüləsinə malik qurğulara qədim dünyada rast gəlinsə də, çağdaş samavar (samovar) Rusiya'da hazırlanıb, 18-ci əsrin ortalarında Tula şəhərində və digər yerlərdə samavar fabrikları quruldu, bir əsr sonra Tula'da ildə yüz mindən artıq samavar istehsal olunurdu. Samavar ən azı Rusiya'da, Rusiya ətrafi bir sıra ölkələrdə və müsəlman şərqində hər evdə zəruri məişət alətinə çevrildi. Samavar həm də evin bəzəyi oldu! Evdən samavar səsinin gəlməsi evin rifahı, rahatlığı rəmzinə çevrildi.

Qeyd. Rusca yazılışına uyaraq Azərbaycan türkcəsində "samovar" kimi yazılış şəkli qəbul olunsa da, deyilişə, səslənməyə uyğun gələn "samavar" şəkli də təbiidir. Türkiyədə isə "semaver" yazılır.

Samavar təmiz suyun çay düzəltmək üçün qaynadılmasını təmin edir. Samavarın ortasında yerləşmiş silindr şəkilli borunun içində kömür, ağac qırıntıları doldurub yandırır və ya hazır köz tökürlər. Bu borunun aşağısındaki kiçik deşiklərdən hava daxil olur.

Doldurma və yanmanı tənzimləmək üçün *maşa* adlı ikiqollu alətdən istifadə olunur. Yananda tüstü çıxığına görə həmin yanma borusunun üst ucuna *tüstü bacası* (tüstüçəkən boru - lülə) taxılır ki, tüstü çıxın və yanma normal şəkildə davam etsin. Kömür-od samavarı ilə yanğı elektrik samavarları da geniş yayılmışdır.



Samavar



Maşa



Tüstü bacası

Azərbaycan'da samavara, hətta çay süzəmə prosesinə heykəllər qoyulmuşdur (Lənkəran və Xaçmazda).



Lənkəranda samavar heykəli



Xaçmazda samavar heykəli


Samavar süfrəyə gətiriləndə onu birbaşa masa üstünə deyil, masa üstünə qoyulmuş məcməi'nin (sini, padnos) üstünə qoyurlar.

Çaydan – samovarı əvəz edən, yəni təmiz suyun çay üçün qaynadıldığı daha sadə qabdır.

Çaynik – çayın dəmləndiyi və samovar qədər sevilən bəzəkli əşyadır. Çaynikdə dəmlənmiş rəngli qatı çayı stəkan və ya fincana süzüb, üstünə qaynar su (samavardan və ya çaydandan) əlavə etməklə stəkanda çay hazır olur və içmək üçün təqdim edilir.

Qeyd. Azərbaycan türkçəsində, "stəkan" əvvəzində ümumiyyətlə "istəkan" və ya "istəkən" deyilir və bəzən də yazılır.

Cox müxtəlif növ, müxtəlif şəkilli stəkarlar mövcuddur. Azərbaycan'da armudu stəkan çox populyardır.

*Məcməidə samavar**Çaydanlar**Armudu stəkan**Çaynik*

Stəkan sözünün Azərbaycan'a samavar, çaynik kimi sözlərlə birlikdə rus dilindən gəldiyi düşünülməkdədir, hərçənd ki, əksi doğru imiş - stəkan sözünün ruscaya türkcədən, daha doğrusu, çəqataycadan, "ağac kasacıq" («деревянная мисочка») mənası verən "tostakan" sözündən gəldiyi

*Stəkanaltı**Çay dəsti*

deyilir (Макс Фамер. Этимологический словарь русского языка. Перевод с немецкого и дополнения О. Н. Трубачева. Москва: Издательство «Прогресс», 1971. Том III, с. 743). Armudu stəkanda qaynar çay sürətlə deyil, aramla, yavaş-yavaş soyuyur. Stəkanaltı (podstakannik) gümüş və ya misin nikel və digər metallarla qarışığından düzəldilən, əl ilə tutmaq yeri olan bəzəkli qabdır, stəkan onun içində qoyulur. Çay dolu stəkan adətən nəlbəkinin üstündə oturmuş şəkildə və ya stəkanalının içində verilir. Bəzi bölgələrdə nəlbəki əvəzinə bölmə deyirlər. Xüsusi çini / porcelain çay dəstləri – çaynik, fincanlar, nəlbəklər, kiçik sırıllar (macməllər), şəkar qabı və çay qaşıqlarından ibarət komplekt evlərin bəzəyi sayılır.

Qədəhlərə çay sözün

Azərbaycan xalq mahnılarında çayla bağlı ləvazimatlara, o cümlədən samavar və maşaya müraciət edilir. Məsələn:

*Samavarı alışdırın,
Maşa verin qarışdırın.
Yarım məndən inciyibdir,
Onu mənlə barışdırın.*

Və ya "Küçələrə su səpmişəm" adlı məşhur xalq mahnisında samovar, stəkan və qənd ortaya girir:

*Samavara od salmışam,
İstəkənə qənd salmışam,
Yarım gedib tək qalmışam,
Nə əzizdir yarın canı,
Nə şirindir yarın canı...*

Bəstəkar Emin Sabitoğlu'nun Zeynal Cabbarzadə'nın sözlerinə bəslədiyi şux "Çay mahni" ("Kimin ağrıyrı carı, Bol (Qoy) çay içsin mərcanı...") Şövkət xanım Ələkbərova'nın ifasında çox populyar oldu. Eyni sözləri bəstəkar Cahangir Cahangirov'un Seyfəddin Dağı'nın sözlerinə bəslədiyi zarafat dolu "Çayçı" mahni ("Tez düzün qədəhləri, Tez düzün, Çay sözün qədəhlərə, Çay sözün...") və onun Mirzə Babayev tərəfindən ifası barədə də demək olar. Mahnının dost gülüşü doğuran yumoru qonaqlara onların istəyinə görə çaynikdə çay deyil, çayla eyni rəngdə olan konyak verilməsi üzərində qurulmuşdur. Bu, olan hadisədən qaynaqlanmışdır (<https://modern.az/read/40337/>).

Azərbaycan türkçəsində çayla bağlı ifadə və deyimlər mövcuddur. Kənd yerində işlənən "çay tök" ifadəsi, sən demə, kobud imiş, "çay söz" demək daha mədəni deyiliş sayılmış.. Bir yerə gedib orada yaxşı qarşılanmayan şəxs "Allahın çayını da vermədilər" deyir, axı gələnə çay vermek sanki mütləqdir, adamdan xoşun gəlməsə də yanına gələbsə, ona çay təklif etməlisən... İsdən boyun qaçırib vaxtnı



Kaçmaç'da çaynik heykəli

çayxanada keçirən şəxsləri, xüsusilə, kəndlərdə əkin sahələrində işləməkdən qaçanları məzəmmət edən "Çayxana dolu – sahə boş" ifadəsi işlənilir. Nə qədər çay içmək olar? Fikirlər müxtəlifdir: "Çayın biri qaydadır, ikisi cana faydadır, üçü nəsdi, dördü bəsdi, çıxdın beşə vur on beşə, çay nədir, say nədir?!"

Həkimlər ürəyində ağrı olan şəxslərə adətən çox çay içməyi məsləhət görmürlər. Böyük dramaturq, şair və yaziçi Cəfər Cabbarlı haqqında onun həyat yoldaşı Sona xanumun xatirələrində maraqlı bir epizoda rast gelinir (*Sona Cabbarlı. Onu kim unudur?*). "Xan" xatirə ədəbiyyatı silsiləsi. "Xan" nəşriyyatı, Bakı, 2018; s. 55). "Cəfər həmişə işləyəndə çoxlu çay içirdi. Bu onun ürəyinə zərər idi. Bir dəfə ona dedim ki, ay Cəfər, çayı az iç, bağ yeridir, qəndimiz azdır. Bir az sonra mən Cəfər üçün ikinci stekanı gətirəndə o, mənə bir kağız uzatdı. Kağızda belə yazılmışdı:

*Ay Sonasi, çay gətir mənimcün,
Qələndərəm pay gətir mənimcün.
Bağ yeridir, qəndi çox işlətmərəm,
İstəyirsən say gətir mənimcün".*



Cəfər Cabbarlı

Çayın macəraları


İcki həyatda mühüm yer tutur və bu baxımdan hər millətin içkilərlə bağlı maraqlı, bəzən də qəribə görünə bilən adətləri olması təccib doğurmamalıdır. Azərbaycan'daki ikirəngli çay fenomeni mövcuddur. Oğlan evi qız evinə elçiliyə gedir. Qız evi çay süfrəsi açır, oğlan evindən gələnlər içmir, "hə" ("həri", "bəli", "Allah xeyir versin") cavabını gözləyirlər. Müsbət cavab ikirəngli (ağ-qırmızı) çayla müşayiət olunur. İki rəng, iki gənc birləşib birgə həyata başlayacaqlar. İkirəngli çayın hazırlanması asandır – stekana qaynar ağ su tökürlər və ona bir neçə qasıq şəkər tozu əlavə edib qarışdırırlar. Sonra ehtiyatlı qasıqa və qasıqdan ağ suyun üstüne dəmlənmiş qırmızı çay tökürlər. Ağ suyun şirinliyi, yəni şəkərlə əmələ gələn sıxlığı qırmızı suyu bir müddət yuxarıda saxlayır və iki rəngli – yuxarıda qırmızı, aşağıda ağ rəngli çay alıñır.



İkirəngli çay

Çay süzülmüş stekana və ya fincana bir qədər şəkər salıb, sonra şəkərli çayı çay qasığı ilə qarışdırıb şəkəri çay içinde əritməklə şirin çay düzəldirlər. Adətən şirin çayı çörək və yağ və ya çörək və pendirlə birləşdirməklə yeyib-içirlər, xüsusilə səhər yeməyi zamanı. Çayla bağlı qəribəliklərə də rast gəlinmişdir. Şair Osman Sarıvəlli bir xatirəsində ("Səməd Vurğun xatirələrdə". "Xan" nəşriyyatı, 2016; səh. 82-85) qorxulu zamanda baş vermiş şirin çay əhvalatına toxunub. O, görkəmli şair Səməd Vurğun'un Azərbaycan Respublikasının zəhmli rəhbəri Mircəfər Bağırov tərəfindən sıxışdırılması barədə yazmışdır. Səməd Vurğun'un başlılıq etdiyi Yazıçılar İttifaqında guya millətçilik hökm sürdüyü barədə qərar layihəsi hazırlanıb Bağırov'un yanında müzakirə edilmişdir. S. Vurğun'un gözlənilmədən müzakirəyə gəlib çıxmazı iştirakçıları çəsdirmiş və Bağırov "verin, qərar layihəsinə baxın" deyibmiş. Layihə ilə tanış olan S. Vurğun'un "Qərar siyasi cəhətdən çox savadsız yazılmışdır!" sözləri "bomba kimi partladı".

hazırlandı Bağırov'un yanında müzakirə edilmişdir. S. Vurğun'un gözlənilmədən müzakirəyə gəlib çıxmazı iştirakçıları çəsdirmiş və Bağırov "verin, qərar layihəsinə baxın" deyibmiş. Layihə ilə tanış olan S. Vurğun'un "Qərar siyasi cəhətdən çox savadsız yazılmışdır!" sözləri "bomba kimi partladı".




Səməd Vurğun

Poetik çaynamə


Azərbaycan'da çayın tarixi müqayisədə çox uzun olmasa da, çay çox sevilir və bu sevgi özünü tək gündəlik həyatda deyil, bədii və populyar ədəbiyyatda da göstərir.

Qarabağda anadan olmuş sufi şair Mir Həmzə Nigari (Seyyid Nigari, 1805? – 1885/6) "Çaynamə" adlı 521 beytlik 18 fəsildən (bölməndən) ibarət

S. Vurğun'un ilk izahından sonra Bağırov tənəffüs elan etdi. "Amma Səməd Vurğun içəridə qaldı". "On beş dəqiqədən sonra bizi çağırırlar, içəri girən kimi gözümə Səməd'i axtardım. Gördüm ki, stulda çəpəki oturub, salma çay (şirin çay – H.I.) qarışdırır. Arxayınlasdırırm. Bağırov'un rəngi açılmışdı. Özü də, yanındakilar da şirin çay içirdilər... Onun bir xasiyyəti vardı. Əgər yanına çağırduğu adamla söhbəti tutsa, mütləq salma çay verərdi..."



Mir Cəfər Bağırov



Seyyid Nigari

məsnəvi yazılmışdır. Sufiyana yazılmış bu əsərin 5-ci fəslə samavarın özəlliklərindən və ya gözəlliklərindən bəhs edir. Şair samavarı içində nar (farsca: od) olan, içi eşq atəşilə yanmış aşiq kimi təqdim edir. Çay gül üzü, könül alan bir gözəldir. Samavarın içində od və su yan-yanaşı durur. Samavar coşur, yəni qaynayır, çıxardığı səs neyin səsi, buxarı isə uçaq quş kimidir. Şair samavarın tərkib hissələri və çay ləvaziməti barədə poetik söhbət açır. Samavarın başına qoyulan çini dəm çaydanı taxtında oturan Çin padşahu kimidir. Samavar Simurq quşuna oxşayır, iki qulpu isə bu quşun iki qanadıdır.

Şair doğma Qarabağ'a xas olan çay süfrəsinin poetik təsvirini verir. Qarabağın gözəlliklərini, Qarabağ gözəllərini, qarabağlıları, o cümlədən şəxşən özünü layiqinçə təqdim etməyi unutmur. Seyyid Nigari Qarabağın rus əsirliyindən azad olmasına arzu edir. Şair "Çaynamə"sının sonuncu 18-ci fəsildə oxucunu çay süfrəsi ətrafına dəvət edir, baş qəhrəman kimi vəsf olunan samavarla yanaşı büllur stekarları və kasələri, gilişə nəlbəkiler

və gümüş qaşıqları tərifləyir, çay süfrəsinin zəruri ünsürlərini – süd və qaymağı (!), limon suyu və

limon duzunu, şəkəri, çay süzəni yada salır, hətta limon biçağını və şəkəri qarışdırarkən çıxan səsləri də unutmur! (*Pərvanə Bayram. "Seyyid Nigari'nin "Çaynamə" məsnəvisi"* https://turuz.com/storage/shiir-2018/1984-Seyid_Nigarinin_Chayname_Mesnevi-Pervane_Bayram-11s.pdf).

Digar bir görkəmli qarabağlı, şuşalı müsicilərinas, şair və maarifçi Mir Möhsün Nəvvab'ın (1833-1919) "Samavarın tərifi" adlı müxəmməsi 13 yaşında (1846-47?) yazdığı deyilir (Mir Möhsün Nəvvab. Seçilmiş əsərləri. "Şərq-Qərb" nəşriyyatı, Bakı, 2006; s. 7). Bu müxəmməsin üslubu və söz ehtiyatı 13 yaş məsələsinə глубх ilə yanagşınağa əsas verir.


*Mərhəba qamotina, ey büti-döoran samavar
Ey olan, aləm içində, rahəti-can samavar.*

beyti ilə başlayan şeirdə (s. 108) çay vəsf edilir, çayın faydasından danışılır, "Bilesən dünyadadır dəndlərə dərmən samavar", samavarın zümzüməsi bəlli muğamlara benzədir (muğamlar sadalanır)...



Mir Möhsün Nəvvab

*Salgilən od, necə gör
başlayacaq zil ilə bəm
Necə gör söyləyəcək nağmeyi-dastan samavar.*




Cəlil Məmmədquluzadə

Azərbaycanlı böyük yazıçı Cəlil Məmmədquluzadənin ilk qələm təcrübəsi "Çay dəstgahı" (1889) adlı mənzum allegorik dram olmuşdur. Hadisə Zəngəzur'da baş verir. İştirakçılar: samavar, padnos (sini), çaynik, istəkan, nəlbəki, gümüş qaşıq, maşa, truba (tüstü bacası), nökər Əli. Başçı rolunu öz üzərinə göftirən samavar danışır ki, xarumla xan dünən çay içib rəngsiz, ətirsiz çayda ləzzət görməyiblər və ağanın acığını tutub, "Ki, buyurdu bu gün qırsınlar bizi". Gündəkəri axtarmaq lazımlı. Araşdırmanın aparıcıları samavar və padnosdur, samavar padnosu tərifləyir: "Olmasan sən mənim nə hüsnüm olar?". Hərə özlünü tərifləyir və günahsız olduğunu bəyan edir. Sonda nökərin natəmiz olduğunu deyib onun üstünlər düşsələr də, son fikir budur:

*Xanının borcudur çayı tökmək
Necə xoşdur belə çayı içmək!*

Populyar ədəbiyyatda çay, qəhvə və kakao: nə, necə, niyə?

Çay və onun əsas xüsusiyyətlərinə elmi-populyar ədəbiyyatda dəyər verilmişdir. Türkiyədə (Osmanlıda) çay haqqında ilk əsəri 1878-ci ildə mütəfəkkir xəttat Seyyid Mehmed İzzet Efendi (1841-1903) yazmışdır: "Çay Risalesi". Bu kitabça yenidən latin asasılı əlifba ilə naşr olundu (Seyyid Mehmed İzzet Efendi. "Çay Risalesi". Eşik Yayımları, 2014). Çay içə-icə səhbət etməyi çox sevən İzzet Əfəndi "Çaysız səhbət aysız göy üzü kimidir" deyir. Çayın çox qısa tarixi və




qaz'dan gəldiyi güman olunur.

Çay, qəhvə və kakao'nun nə olduğu, xeyri-zərəri barədə xüsusi yazan ilk azərbaycanlı, zənnimcə Həsən bəy Zərdabi'dir (1842-1907). Öz "Əkinçi" qəzeti (1875-1877) ilə Azərbaycan jurnalistikasının banisi olmuş, tələbəsi, galəcək dramaturq Nəcəf bəy Vəzirov'la birlikdə Azərbaycan teatrının əsasını qoymuş böyük maarifçi Həsən bəy Moskva Universiteti fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq fakültəsini bitirmişdi. O, Azərbaycan və rusca yazdığı məqalələrində hayatın və cəmiyyətin əsasını təşkil edən əksər məsələlərə toxunmuş, xüsusilə təbiət hadisəlerinin, o cümlədən canlı təbiət fenomenlarının mahiyyətini, onların fayda və zərərləri, səbab və nəticələri barədə oxunaqlı məqalə və kitabçalar yazmışdı.

Kiyev'də təhsil alan azərbaycanlı tələbələr Həsən bəy'in ölümündən sonra onun iki kitabçısını hazırlayıb, 1912-ci ildə Kiyev'də nəşr etdirdilər. Onlardan biri "Bədəni salamat saxlamaq düstürüləməlidir" adı ilə nəşr olunmuşdu, kitabın üz qabığında rusça Гигиена (Qiqliqə) yazılmışdı (Bax: Həsən bəy Zərdabi. Seçilmiş əsərləri. "Azərnəşr", Bakı, 1960). Gigiyena ensiklopediyası sayla bilən bu maraqlı kitabçada (19-cu əsr biliklərinə əsaslanan bəzi tövsiyələri sadələvh görünse də) Həsən bəy içkilər haqqında da məlumat vermiş və tövsiyələr etmişdi. Avropa'da çox geniş yayılan, "müsəlmanlara haram buyurulan" şərab, araq, konyak, likör və pive barədə bir az danışmış, üzümdən içki düzəldənlər "bizim yerlərə də gəlib çıxıblar və ümid var ki, tezliklə yeməyə üzüm tapmayaq" deyib, iqtisadçı düşüncəsi göstərmişdir: üzüm bağlarını genişləndirmək və üzümü satmaq üçün çalışmaq vacibdir.

yetişmə-yayılma coğrafiyasına toxunduqdan sonra çayın növləri, hazırlanması, faydaları haqqında danışır. Müəllif çayı şekerlə içmeyin faydalı olduğunu deyir, çünkü şekerlə çaydakı zərərli maddələrin təsirini aradan qaldırmaq olur. Şəker qılığlı zamanı meyvə qurularından istifadə etmək mümkündür. Çay bir çox xəstəliklərin müalicəsinə, həmçinin "qəm və kədərin aradan qaldırılmasına" kömək edir. Samavar çayı başqa hər hansı üsulla hazırlanan çaydan daha yaxşıdır!

İzzət Əfəndi çaya inek və ya keçi südü qatmanın faydasını qeyd edir. O, yaşıl çayın zərərləri barədə deyilən və yazılılanların bilməməzlikdən, təcrübəsizlikdən qaynaqlandığını irəli sürüür. Türkiye'ye çayın İran və Azərbaycan'dan, Qaf-



Həsən bəy Zərdabi

Həsən bəy içki olaraq əsasən qəhvə, çay və kakao haqqında söhbət açmışdır. Müəllif bu içkilərin hər birinin vətəni, haradan gətirildiyi, onların qoxu və dadi, insanın əhvalına təsiri barədə danışmışdır. O, bu içkilərin içindəki xoş qoxu verən "ətir yağı"nı və "nəşə verən, insan beyninə təsir edən" maddəni müzakirə etmiş, alkohol, kafein, tein'i, teobromin, həmçinin tənbəkidə olan nikotini yada salmışdı. "Qəhvə və çay insanın yorğunluğunu alır, zehnini artırır..., amma artıq içəndə.. baş ağrıdır, yuxunu kəsir...". İnsanın yaşı və qəhvənin təsiri barədə fikri maraqlıdır: "Onun qoca və zəif adama xeyri çoxdur, cavana xeyri yoxdur, amma uşağa zərərdür". Müəllif kakaodan şokolad adlı içkinin alınmasını da qeyd etmişdir. Həsən bəy bu içkilərin hazırlanması, xeyri və zərəri, əsl olaraq saxta oları neçə ayırmış, hansı ölkələrdə bu içkilər nə qədər içilir kimi məsələlərə də toxunmuşdu. Onun o dövrlə aid məlumatına görə, qəhvə tüketimində ABŞ brinci, Almaniya ikincidir, çayda birinci İngiltərə, kakaoda isə Fransa'dır. Müəllif içki aludəciliyinin psixoloji tərəfinə də nəzər salmışdı: "zəmanəmiz qəm-qüssə zəmanəsidir, ona görə nə qədər qadağan şəhid (şiddətli, sərt - H.İ) olsa, o şeylərdən insan el çəkə bilmir".

گیوهن سلام طلباز بات تئرباتی نمبره ۲

بدری سلام ساخلامق

دستورالعملیدر.

مذکور

حسن بات ملک راده

(اردوی)

— ۱۹۷۰ —

Издanie группы студентов Мусульман г. Киев № 3

ГИГІЕНА

Составил

Гасан-бек Медиц-заде

165
(Зардаги) Академик № 1
Медиц-заде
10'705

1914/

حسن بات ملک راده نمبره ۲
تئرباتی نمبره ۲
تئرباتی نمبره ۲
حسن بات ملک راده

